

MƏTN və illüstrasiyalar: Villem de Vink.

İSA MƏSİH



Ən böyük hekayə

Lügət...



Allahın Oğlu: İsanın adıdır. İsa yer üzünə Allahın Oğlu kimi gələn Allahdır.



Allahın Padşahlığı: adamlar Allaha itaət göstərdiyi yerdə Allahın Padşahlığı olur.



Bağışlanma: heç kimin layiq olmadığı halda Allah bağışlayır. Günaha görə səmimiyyətlə kədərlənən və dəyişmək istəyən adamı Allah bağışlayır. Günahımızın cəzasını İsa Öz üzərinə götürdüyüնə görə bağışlanma mümkün oldu (səh.58).



Çarmıx: İsanın könüllü surətdə üzərində öldüyü işğəncə ələtidir. Bu, İsanın davamçılarının hamısı üçün bir işarə oldu (səh.25, 50).



Dirilmə: İsa ölülər arasında dirildi. Bir gün hər kəs diriləcək. Sonra Allah hər bir kəsi mühakimə edəcək (səh.53-57).



Dua: Allah ilə səssiz və ya uca səslə edilən söhbət (səh.18,19, 42).

Əbədi həyat: Allahın niyyətinə uyğun İsa ilə həyat. Bu həyat ölümə qalib gəlir və sonsuzdur (səh.23, 29-30, 59).

Günah: Allaha qarşı etdiyimiz əməllər. Günah bizi Allahın bizim üçün nəzərdə tutduğu məqsəddən yayındır (səh.4).

İblis: Allahın və adamların gözə görünməz düşməni (həmçinin, Şeytan adlanır).

İman: Allaha etibar edərək Onun söylədiklərini yerinə yetirmək.

İsa: Allahın Oğlunun adıdır. Mənası belədir: "Allah xilas edir".

Mələk: Allahın gözə görünməyən elçisidir (səh.5).

Məsih: "Məsh olunmuş Padşah" (səh.52,55).

Müqəddəs Kitab: Müqəddəs Kitabda siz Allahın insanlara münasibəti və davranışınızı barədə oxuya bilərsiniz.

Müqəddəs Ruh: İsanın ardınca gedən adamların qəlbində Allah Müqəddəs Ruh vasitəsilə yaşayır (səh.58).

Pasxa: İsanın dirilməsi qeyd edilən bayramdır. Yəhudilər Pasxa bayramını həmin gün qeyd edirlər (səh.38,54).

Qayıtma: İsa yer üzünə qayıdanda hər şey yeni olacaq. Allah göyləri və yeri yeniləşdirəcək (səh.57).

Rəbbin Süfrəsi: İsanın davamçıları örək və şərab ilə Onun ölümünü və dirilməsini xatırlayırlar (səh.41).

Şagird: İsanın davamçısı (səh.18).

Xeyir-dua: Allahın iradəsini yerinə yetirən adamlara verdiyi bütün xeyirxahlıqdır.



İSA MƏSİH KİMDİR?

İsa təxminən 2000 il əvvəl İsraildə yaşamışdır. Biz Onu "İsa Məsih" adlandırırıq. Yəni O, Padşahdır. Həmçinin, İsa Allahın Oğlu və Bəşər Oğlu da adlanır. İsa həm Allaha, həm də insanlara məxsusdur. İsanın həyatı Müqəddəs Kitabda təsvir olunur. Bu, ən ecazkar hekayədir.

İsanın dövrü

Bizim eramız İsanın doğulmasından başlayır. O vaxt adamlar piyada, eşşəyin, dəvənin və ya atın belində gəzirdilər. Roma İmperiyası Avropanın böyük hissəsini, Orta Şərqi və Şimali Afrikanı işğal etmişdir. Adamların əksəriyyəti oxuyub-yaza bilmirdi, İsraildə yaşayan yəhudilər isə oxuyub yaza bilirdilər. Onlar "Kitab əhli" adlanırdı.

Allah Müqəddəs Kitab vasitəsilə danışır. Allah mövcud olan bütün şeyləri yaradıb. O, bütün adamlarla dost olmaq istəyir. İsa bunu aydın göstərdi!





Aralıq dənizi

Qalileya

Kefernahum

Nazaret

Qalileya
gölü

Samariya

İordan

Yeruşəlim

Yəhudeya

İsrail İsanın dövründə

Paytaxt: Yeruşəlim

Əyalətlər: Qalileya, Samariya, Yəhudeya.

Ərazi: təxminən 28000 km².

İqlim: Subtropik.

Siyasi vəziyyət: B.e.ə. 63-cü ildən başlayaraq, Romalılar İsrailin üzərində hökmranlıq edirdilər.

Hakimiyyət: Roma hakimi Ponti Pilat İsrail üzərində hökm edir. Roma İmperatoru Tiberi onun başçısıdır.

Din: Yəhudidiliyi. Yəhudilərin Yeruşəlimdə məbədləri olub. KAHİNLER müxtəlif dini işlərlə məşğul idilər, müəllim olan fariseylər isə xalqa Müqəddəs Kitabdan göstərişlər verməli idilər.

Dil: İbrani (Yəhudilərin dili), Yunan (beynəlxalq mədəniyyətdə dənisişən dil), Latın (Romalıların dili).



Nə üçün bütün bu adamlar çayın sahilinə toplasıblar?



Özünüüz hazırlayın!
Allah yenilik göndərir!

Yeni həyata başlayın!

Allahdan qaça bilməzsınız.
Allahın cəza baltası artıq
ağacların dibində yatır.

Yaxşı bəhrə verməyən hər
ağac kəsilir və oda atılır.

Bunu eşidirsiniz? Məgər kifayət
qədər xeyirxah deyilikmi?

Allahın cəzasından qaçmaq olmaz.
Məndən sonra gələn sizi daxildən
dəyişəcək. O, sizi xilas edəcək.


Həyatınızın dəyişməsini
istəyirsinizmi? Gəlib suda
vəftiz olun.

İndi günahlarınızdan
təmizləndiniz və yeni həyata
başlaya bilərsiniz.

Çaydakı vaizi hamı Vəftizçi Yəhya adlandırır...

Bu, mənim bərəmdə deyil. Mən sizi başqası üçün hazırlayıram. O, bizə Allahın istədiyini göstərəcək. O, sizi Allahın Ruhunun alovunda vəftiz edəcək. Bu, sizi tamamilə dəyişəcək.

Sonra isə...



Mən yox... Sən məni vəftiz etməlisən!

Qəflətən səmadan bir səs gəldi...


Bəli, sən Mənim sevimli Oğlumsan! Sən Mənim ürəyimcəsən.



Belə etmək gərəkdir. Bununla Allahın iradəsini yerinə yetirmiş olarıq.



Ata, Padşahlığın gəlsin, Sənin iradən olsun!



Vəftizçi Yəhya İsrail xalqını Məsihin gəlişinə hazırlayır. Bu vaxt Roma dönyanın böyük hissəsi üzərində hökm sürür. İsrail Roma Imperiyasının balaca bir hissəsidir.




Yəhudi xalqı Məsihi gözləyirdi. Qədim kitablarında peyğəmbərlər Onun gəlişi barədə yazıldır. O, İsraili böyük xalq edəcək...

Lakin İordan çayında Vəftizçi Yəhya İsanı qurbanlıq Quzu kimi təqdim edir...



Baxın, budur dönyanın günahını Öz üzərinə götürən Allahın Quzusu!



Allahın Ruhu İsanı səhraya aparır...

Qırx gün və qırx gecə İsa səhrada tək qaldı. O, yemək yemir. O, dua edir. O, Özünü hazırlayıır...



İsa Allahın planını yerinə yetirməlidir. Allah insanların mühakimə və ölüm qorxusundan azad olmasına istəyir...

İsa zülmət hakimi İblis ilə üzləşir. Allahın və insanların düşməni olan İblis dünyaya nifrət, xəstəlik və ölüm vasitəsilə hökm edir...



Bəli, Ata! Sənin iradəni etmək istəyirəm!

Ləlkin İblis İsanı Allahın tapşırığından yayındırmaq üçün Onun ağlına fikirlər göndərir.

Allahın Oğlusansa, bu daşları çörəyə çevir!

Xeyr! Allahn Kitabında yazılıb: "İnsan təkcə çörəklə deyil, Allahın hər kələmili yaşayar".

Allahın Oğlusansa, bunu təsdiq et! Məbədin damından tullan. Yazılıb ki, mələklər Səni əllərində aparacaqlar.

Bax, yer üzündə bütün hakimiyyəti Sənə verəcəyəm. Təkcə qarşısında diz çök.


Bundan sonra İblis İsanı bir müddət tərk edir. Mələklər gəlib İsaya xidmət etdilər...

Xeyr! Allahn Kitabında yazılıb: "Allahı sınama".



Məndən uzaq ol, İblis! Çünkü belə yazılıb: "Yalnız Allah'a ibadət və xidmət etmək gərəkdir".

İsa doğulduğu Qalileya diyarına qayıdır. O, Allahın Ruhu ilə doludur. Adamlar Onun ardınca gəlir. Onlar İsanın Məsih olduğunu bilmək istəyirlər...

Qalileyanın dağlıq bölgəsində yerləşən Qana şəhərində toydur...



Anası və dostları ilə birlikdə İsa da bu ziyafətdədir.




Lalkin toyun ortasında...


Nə edək? Şərab qurtardı!

İsa sizə nə desə, onu da edin.

Bu böyük qabları su ilə doldurun, sonra ziyafətin başçısına onu dadmağa verin.



Kefernahum Qalileya gölünün sahilində yerləşən baliqçıların kəndidir.
Burada İsa Allahın işləri barədə danışmağa başlayır...



Burada O, ilk şagirdlərini seçir...



Peter, dərinliyə gedib
torlarını at.



Ağa, biz bütün gecə çalışmışıq,
ancaq heç nə tuta bilməmişik.



Ancaq Sənin sözünlə...



Nə?! Buna inana bilmirəm!






Yaqub! Yəhya!
Köməyə gəlin!
Ömrümdə bu
qədər balıq
tutmamışdım!



Rəbb, məndən uzaq ol. Mən
günah ilə dolu bir adamam.

Qorxma, Peter.



Ardımcı
gəl!




Bundan sonra adamlara Xoş
Xəbəri söyləyəcəksən.




İsa İsrailin Şimalında şagirdləri ilə səyahət edir. O, Allahın Padşahlığının gəlişi barədə hamiya danışır. Onun sözləri güclüdür, lütf ilə doludur. O, xəstələrə şəfa verir və insanları İblisin buxovlarından azad edir. Bir çox adam Onun ardınca gedir. Adamlar həmçinin başqa bölgələrdən, hətta paytaxt Yeruşəlimdən də gəlirlər...




Allahın xeyirxahlığına ehtiyac duyanda nə bəxtiyarsınız! Onu bol alacaqsınız!



Kədərlənəndə nə bəxtiyarsınız!
Çünki təsəlli alacaqsınız.





Başqalarına yaxşılıq edəndə nə bəxtiyarsınız! Bunun əvəzində Allah sizə yaxşılıq edəcək. Sülh yaradanda sizə "Allahın övladları" deyəcəklər.



Özünüze arzuladığınızı başqalarına da arzu edin.

Düşmənlərinizi sevin və onlar üçün dua edin.


Yaxşılıq edəndə adamların diqqətini özünüze cəlb etməyə çalışmayın. Bunu gizlicə edin.



Qadına ehtirasla baxan ürəyində artıq onunla zina etmişdir.

Göz bədənin nurudur. Gözünüz təmiz olsa, bütün bədəniniz nurlu olar. Gözünüz tutqundursa, zülmətdə yaşayırsınız.

Heç kim iki ağaya xidmət edə bilməz. Ya Allaha, ya da sərvətə xidmət edə bilərsiniz.



Sabahı fikirləşməyin. Əvvəlcə Allahı axtarın və Onun iradəsini yerinə yetirməyə çalışın. Qalan şeylər isə sizə əlavə olunacaq.

Dediyim kimi edin. Onda evini qaya üzərində tikən adama bənzəyəcəksiniz. Əks halda evinizi qum üzərində tikmiş olarsınız.



Bir gün Kefernahumda adamlar İsanın etrafına topluşmışdilar.

İçeri keçə bilməyəcəyik.



Damı söküb onu döşeyin üstündə endirməliyik. Başqa yol yoxdur.

Günahların bağışlandı!

Eşitdiniz bunu? O, bunu necə deyə bilər?

O, Allaha küfr edir!

Günahları yalnız Allah bağışlaya bilər!

Nəyi demək daha asandır: "Günahların bağışlandı", yoxsa "Qalx ayağa və yeri"?


Məsih günahları da bağışlaya bilər. Mən həmçinin deyirəm: "Döşeyini götürüb get!"



İsa çoxlu yaxşılıq edir. O, müdrikdir və səlahiyyətlə danışır. O, Allahın mərhəmətini və lütfünü göstərir. Lakin adamların hamısı Ondan razi deyil. Rəhbərlər Onun Qanuna itaət etməsini yoxlamaq istəyirlər. Məsələn, Şənbə gündündə heç bir iş görmək olmaz.





İsa ilə rəhbərlərin arasında gərginlik artdıqca, İsa uzaqlaşırdı. O, şagirdləri ilə birgə qayığa minib gölün o tayına gedir. Lakin...





Sakit!
Sakit
olun!










Onlar gölün o biri sahilinə gəlib çatdılar. Dağlardan bağırtı səsi gəlir...




AAAAAH!

Burada bir nəfər tək yaşayır.
O, cinə tutulub...








Mən yalnız Allahın söylədiyini
edirəm. Məni O göndərdi.




İsa dua etmək üçün tez-tez tənha yerlərə gedirdi.




Bütün gecə dua edəndən sonra
İsa on iki şagirdini seçdi. O,
onları iki-iki göndərdi. Onlara
İblisin ruhları və xəstəliklər
üzərində səlahiyyət verdi...



Bunlar qardaşdır. Peter ilə
Andrey...



Bunlar da qardaşdır: Yaqub ilə
Yəhya.



Filip və Natanel...

Tomas və Matta (əvvəllər Roma işgalçılıarı üçün vergi yiğan olub)...



Tadday və başqa Yaqub...



Şimon və Yəhuda İskaryot.




Gedin! Sizi qəbul edən Məni qəbul edir. Məni qəbul edən isə Məni Göndərəni qəbul edir.



On iki həvari tapşırığı yerinə yetirib sevinclə qayıtdılar. Onlar İsanın dediklərini yerinə yetirdilər. Bundan sonra İsa onlarla birlikdə tənha bir yerə getmək istədi, lakin adamlar buna imkan vermədilər...

Baxın, biçin hazırdır, işçi isə azdır. Biçinin Ağasına dua edin ki, məhsulu yiğmaq üçün işçi göndərsin.



İsa vəz edir və şəfa verməkdə davam edirdi. Bu vaxt isə...



Filip, axşam düşür. Adamlar nə
yeyəcəklər? Onlara siz yemək verin.

Bizdə 200 qəpik pul
var. Bu, çatmaz.

Bir oğlanın beş çörəyi və iki
balığı var. Başqa heç nə.





Adamları əlli-əlli oturdun.




İsa Allaha şükür edir...

Çörəyi bölür və balıqlarla
birlikdə paylayır.



İsa çörəyi çoxaltdı və minlərlə adam doyuncaya yedi...



O, doğrudan da, vəd olunmuş Məsihdir!

Onu padşah etməliyik!




Baxın! Qalıqlardan on iki zənbil doldu!



İndi adamları evə göndərmək vaxtıdır.
Qayığı götürüb gölün o tayına keçin. Mən
isə dağa çıxıb dua edəcəyəm.





Bəziləri İsanı padşah etmək istəyir. Onlar ümid edirlər ki, O, Roma işgalçılardan buradan çıxarar. İsanın düşmənləri çox idi. Adamlara kömək etdiyinə baxmayaraq, din adamları Onun qanunu pozduğuna əmin idilər və adamları Ona qarşı qaldıraraq Onu məhv etməyə çalışırdılar.



İsanı hədələyirdilər. Bəzi adamlar Onu daşqalaq etmək istəyirdilər. O, Qalileyadan gedir. Həm kişi, həm də qadınlardan ibarət davamçıları ilə birlikdə İsa İsrailin digər bölgələrində vəz edirdi...

QALİLEYA

İSRAİL

Sonra O,
Yerusəlimə gedir...

Yolda...

Adamlar Mənim
barəmdə nə deyirlər?

Onlar Səni peyğəmbər
hesab edirlər.

Bəs siz?

Sizcə, Mən kiməm?

Sən Var olan Allahın
Oğlu Məsihsən!

Bunu heç kəsə deməyin. Məsih
Yerusəlimə getməli, əzəb çəkib ölməlidir.
Üçüncü gün isə O, diriləcək.

Yol boyu adamlar edam olunub. Onlar Roma qaydasına görə çarmixa çekilirlər...



Mənə məxsus olmaq
istəyənlər öz çarmixını
daşayıb ardımcı
gəlməlidirlər.

Bu həyatdan tutan həyatını
itirəcək. Mənə görə həyatdan əl
çəkən onu əldə edəcək.



Yalnız bir Allah var,
bunu bilməlisiniz.

Əsas Allahı bütün varlığınızla,
yaxınızı da özünü sevdiyiniz kimi
sevməkdir.




Qanuna görə, İsraildə dəri xəstəliyi olan adamlar nətəmiz hesab olunurlar. Onlar ayrı yaşayırlar. Heç kim onlara toxunmamalıdır....





Xəstə yaxınlaşanda başqa adamlara uca səslə xəbər verməlidir.

Nətəmiz!
Nətəmiz!



İsa, Rəbb! Bizə mərhəmət et!





Din rəhbərləri Yerusalem dən
İsanın yanına nümayəndə
göndərdilər. O, bu qədər
xeyirxah ola bilməz. Onda bir
nöqsan tapıb Onu ittiham
etmək istəyirdilər...


İsa pis ad çıxarmış adamlarla oturub-
durur. Məsələn, pozğun qadınlarla,
Romalılar üçün işləyən vergiyığanlarla.

Məsih
itmişləri
xilas etməyə
gəldi.




İsa şənbə günü xəstəyə şəfa verdi,
lakin bu gün iş görməyə icazə
verilmirdi.

Şəfa
al!




İsa uşaqlara da xüsusi
diqqət yetirirdi.



Uşaqları buraxın, qoy
Mənim yanına gəlsinlər.
Allahın Padşahlığı onlar
kimilərindir.

İsanı Yeruşəlimin yanındakı Bet-Anya kəndinə çağırıldılar. Lazar xəstədir. Bacıları Marta və Məryəmlə birlikdə, o, İsanın dostu idi. İsa kəndə gələndə Lazarın dörd gün əvvəl ölüyüünü və dəfn edildiyini eşidir.



Burada olsaydın,
qardaşım ölməzdi!

Qardaşın
diriləcək, Marta.


Bilirəm, o, son gündə
diriləcək və əbədi
yaşayacaq.

Dirilmə və Həyat Mənəm. Mənə
iman edən hər kəs yaşayacaq.
Buna inanırsanmı, Marta?


Bəli, Rəbb! Sən gözlədiyimiz,
vəd olunmuş Məsihsən. Sən
Allahın Oğlusan.

Onu harada basdırınız?

Gəl bax,
Rəbb!



Yerusəlimdəki rəhbərlər İsa və Onun dəvamçılarına görə çox narahat idilər.



O adam çox möcüzələr edir.

Bu, belə dəvəm etsə, Romalılar müdaxilə edəcəklər!




Onlar bizim məbədimizi dağıdacaq, özümüzü də məhv edəcəklər.

Özünüz fikirləşin! Hamı məhv olmaqdansa, bir nəfərin hamının uğrunda ölməsi yaxşıdır.

Beləliklə, İsa öldürülməlidir.

Bir nəfər hamiya görə ölməlidir!
Buna görə din rəhbərləri İsanı tutmağa çalışıllar. O, Yerusəlimə gəlir. Bu, yaxşıdır. Onlar Romalıların Onu edam etməsini istədilər...


O vaxt isə Bet-Anyada bayram idi...






Pasxa bayramı yaxınlaşır. İzdiham Yerusəlimə gəlir.
Onlar məbəddə qurbanlar təqdim edəcəklər.




Təhlükəyə baxmayaraq, İsa
şəhərə daxil olur.



Adamlar Onu salamlayırlar...



Paytaxtdakı məbəd Yəhudi dininin mərkəzidir.




Pasxa bayramında quzular qurban gətirilirdi.




Adamların günahlarına görə qurbanlar kəsildirdi.




Lakin qurbanlıq quzu adamı təqsirdən, xəcalətdən və mühakimə qorxusundan təmizləyə bilərmi?










Məbədin həyatında adamlar alver və pul dəyişməklə məşğul idilər.




Bindən İsa gəldi...








Pasxadan əvvəl İsa adamları məbəddə öyrədirdi. O, Yerusəlimin dağıılması barədə əvvəlcədən xəbər verdi. Onda hamı qəçməlidir. Lakin O, adamları sevməkdə davam edəcək. Sonra İsa Peter və Yəhyadan Pasxa süfrəsini hazırlamağı xahiş edir.



Axşam İsa on iki şagirdi ilə birgə şəhərdə görüşür.






Əzab çəkməzdən əvvəl sizinlə
Pasxa yeməyini yeyəcəyəm.

Səlahiyyətli adamlar onlara
xidmət edilməsini istəyirlər.

Aranızda ən çox xidmət edən ən
böyük olacaq.



Mən sizin yanınızda
xidmətçi kimiyməm.

Rəbb, Sən qul kimi
ayaqlarımı yuyacaqsan?
Qoymaram!

Peter, mən ayaqlarını
yumasam, Mənə məxsus
ola bilməzsən.

Rəbb, onda başımı da,
əllərimi də yu.

Təmiz adamın yalnız
ayaqlarını yumaq
gərəkdir.




Siz mənə Rəbb və Müəllim
deyirsiniz. Mən sizin ayağınızı
yudum. Onda siz də eyni yolla
bir-birinizə xidmət etməlisiniz.

Sizlərdən biri
Mənə xəyanət
edəcək.


Ya Rəbb, mən
deyiləm ki?

Heç vaxt!



Nə
edəcəksəns
ə, tez et!





Həmin axşam İsa Öz şagirdləri ilə birlikdə şəhərdən çıxdı. Yəhudə onlarla deyildi.

Sizi qoyub gedirəm, ancaq Ata Öz Müqəddəs Ruhuni sizə göndərəcək. O, sizə kömək edəcək və həmişə sizinlə olacaq.

Getdiyim yolu bilirsiniz.

Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəciliyim olmasa Atanın yanına heç kəs gələ bilməz.

Burada qalın. Mən dua etməyə gedəcəyəm.

Ata, mümkünə, bu əzab Məndən yan keçsin.

Lakin Mənim iradəm deyil, Sənin iradən olsun.

İndi necə yata bilirsiniz?
Oyanın! Budur, xain gəlir.



Öpdüyüm
adımı tutun.

Salam, Müəllim!

Rəbb,
döyüşəkmi?

Yəhuda, Məsihi öpüşlə
ələ verirsən?

Dayanın!

İsa Özünü təslim edəndə Onun
davamçıları Onu tərk edib qaçdırılar.

İsa yəhudi rəhbərlərinin başçısı olan baş kahinin yanına aparıldı.

Peterlə Yəhya bir qədər kənarda Onun ardınca gedirdilər.



Peter yavaş-yavaş məhkəmə həyətinə keçdi.



Sən də Onunla deyildinmi?



Xeyr, mən heç o
Adamı tanımiram.



Sən onlardan birisən.



Əminəm, səni
onlarla görmüşəm.

Heç bilmirəm nə
bərədə danışırsınız.





İsanı Roma hakimi Pilatın yanına gətirdilər.
Yəhudü rəhbərləri İsanı ittiham edirdilər.




Bu ittihamlara nə cavab
verirsən? Heç nə?



Nə
etmişən
ki?



Mən Həqiqəti
göstərməyə
gəlmışəm.



Həqiqət nədir?

Onda bir günah görmürəm. Pasxa
bayramına bir nəfəri azad
etməliyəm. Kimi azad edim:
Barabbani, yoxsa Yəhudilərin
Padşahını?





Baxın,
budur O!

Onu çarmixa
çek!

Çarmixa
çek!

Çarmixa çek!

Pilat ölüm hökmünü
imzalayır. İsa çarmixa
Yeruselimin küçələri ilə
daşımmalıdır.

Əsgərlər İsanı çarmixa çekirler.

Yəhuda isə etdiyi işə görə peşman oldu.

Günahsız adamı ələ verdim.

Ondan bizə nə? Özün bil.

Səhv etdim.


İsa iki qatilin arasında çarmıxa çekildi.

Ata, onları bağışla.
Onlar nə etdiklərini bilmirlər.

Çarmıxdə üç dildə yazılan
lövhəcik yerləşdirildilər:
"Yəhudilərin Padşahı İsa".

İsa ağrıkəsici içkidən imtina etdi.

Əsgərlər İsanın paltarlarına
görə püşk atdlar.



Özünü də, bizi
də xilas et!

Allahdan qorx. Biz buna
layiqik. Bu Adam isə
səhv bir iş görməyib.

Padşahlığına gələndə
məni xatırla.



Günorta tam qaranlıq oldu
və üç saat davam etdi.

İsanın anası Məryəm və Onun
şagirdi Yəhya dayanıb baxırlar.

İndi siz ana və
oğulsunuz.

Allahım, Allahım, nə
üçün Məni tərk etdin?

Susadım...

Ata, ruhumu
Sənə verirəm.

Tamam oldu.

İsa günorta saat üçdə öldü. Əsgərlərdən biri
İsanın böyrünü nizə ilə deşdi. Su və qan
axdı. Onun ürəyi partlamışdı.



Kitabda yazılıb: "Kəsilməyə
aparılan qoyun kimi idi".

Bizim üsyankarlığımıza görə
onun bədəni deşildi,
şər əməllərimiz naminə əzildi.

Gözlədiyimiz
Məsih o idimi?




Gəlin, Onu qəbirə qoymaq
üçün icazə istəyək.



Arimateyalı Yusif və Nikodim İsanın cəsədini
çarmıxdan çıxartdilar. Onlar cəsədi kəfənə
büküb qayadakı məzara qoydular.




Üç gündən sonra bəzi qadınlar qəbirin yanına gəldilər.



Onlar bu barədə eşidəndə Peterlə Yəhya qəbirə tərəf qaçıdlar.



Bayırda, bağda...




Qadın, nə üçün ağlayırsan?
Kimi axtarırsan?




Bağban, onu sən
götürmüsən?




Məryəm!



Müəllim!



Mənə toxunma.
Qardaşlarımı de ki,
Atanın yanına gedirəm.



Həmin gün İsanın iki şagirdi yoldan keçən bir kəslə Onun edamı haqqında kədərlə söhbət edirdilər.

Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram.



Çörəyi götürəndə qonaq qəflətən yox olur.

Onlar Yerusəlimdə dostlarını tapmağa tələsirlər.

Məryəm də görüb.
Peter də!




Birdən...

Sülh olsun!




Rəbbim və Allahım!




İsa qırx gün ərzində davamçılarına göründü. Bir dəfə O hətta 500 nəfərə göründü. Şagirdləri Qalileyaya qayıtdılar. Bir gün onlar yenə balıq tutanda...






Torlarınızı o biri tərəfdən atın.



Müəllim!





İsanın şagirdləri dua etmək üçün bir yerə toplandılar. Əlli gün sonra, Pentikost bayramında Müqəddəs Ruh onların üzərinə endi. İsada olan həmin Ruh indi onlarda və İsaya iman edənlərin hamısında yaşamağa başladı. Onun davamçıları güclü şahiddirlər. Getdikcə daha çox adam İsa haqqında eşitdi.

Qulaq asın!
Ölüm İsanı saxlaya bilmədi.

Allah Onu diritti və Onu Öz sağında oturtdı. İsa Allahın izzətinə birinci daxil oldu. Bu, bizə də təklif olunur.




Müqavimətə baxmayaraq, İsanın davamçıları bütün dünyaya gedirlər.

İsa Allahın Oğludur. Biz də Allahın övladları ola bilərik.





Bu, məktublarda da deyilir.

Xoş Xəbəri söyləməkdən utanmiram. Bu, insanları xilas edən Allahın qüvvətidir. Kitablarda yazılmışdır: buna iman etsəniz Allaha məqbul olacaqsınız, əbədi yaşayacaqsınız.



Bu gün dünyada bəzi adamlar Müqəddəs Kitabı oxumaq və dua etmək üçün bir yerə toplaşırlar. Onlar Allahın lütfü ilə yaşayırlar. Onlar bir-birlərini sevir və ehtiyacda olanlara kömək edirlər. Onlar hətta öz düşmənlərini də sevirlər. Günahlarının bağışlanması xatırlayaraq Rəbbin Süfrəsində iştirak edirlər. Onlar Allahın Ruhu ilə dolu yeni həyatı yaşayırlar...

İsa bütün adamların sülh içinde yaşamağını mümkün etti.



Bu məhəbbətə görə minnətdar olun, Ondan qəbul edin. Ona səcdə edin.

Allah Öz Oğlunu bu dünyaya bizi mühakimə etmək üçün deyil, xilas etmək üçün göndərdi. Allah bizi sevdiyinə görə yeganə Oğlunu qurban verdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyatı malik olsun.




Müqəddəs Kitab

İsanın hekayəsi Müqəddəs Kitabda qeyd olunub. Heç bir kitab Müqəddəs Kitab qədər oxunmayıb və oxunmur. Müqəddəs Kitab kitablar toplusudur. Bu kitablar 1500 il ərzində yazıldı. Müqəddəs Kitabın yazılması təxminən 1900 il əvvəl tamamlandı. Kitaba Allahın insanların həyatına müdaxiləsi barədə hekayələr daxildir. İsanın hekayəsi Allahı aydın göstərir.

İsanın hekayəsi

Müqəddəs Kitabda İsanın həyatını təsvir edən dörd kitab var. Onlar müəlliflərin adlarını daşıyır. Müəlliflərin hamısı İsanın dövründə yaşamışdır.

1. Matta - İsanın şagirdidir. O, vergiyəğən olub. İsanın İsrail xalqı ilə davranışını xüsusilə təsvir edir.
2. Mark - İsa xidmət edəndə o, yeniyetmə olub. Əsasən İsanın möcüzələri haqqında yazır.
3. Luka - həkim olub. O, İsanı şəxsən tanımayıb. Luka İsanın adamlarla davranışını təsvir edir.
4. Yəhya - İsanın davamçısı olub. İsanın Kimliyini xüsusilə təsvir edir. İsa insanları günahdan azad etmək üçün insan olan Allahdır.






İsanın doğulması

İsanın anası Məryəm ərə getməzdən əvvəl İsaya hamilə qaldı. Onu dünyaya gətirənə qədər Bakırə idi. İsa Allahın Ruhundan doğuldu. Bu möcüzə İsanın dövründən uzun müddət əvvəl kitablarda təsvir olunmuşdur. İsa bir qəhrəman kimi dünyaya gəlməmişdi. O, tövlədə doğuldu, çünki mehmanxanada yer yox idi.

İsanın möcüzələri

İsa bir çox möcüzələr etdi. Müqəddəs Kitab 40-dan çox şəfa möcüzəsini qeyd edir. Bu möcüzələr vəsitəsilə İsa Allahın qüdrətini və məhəbbətini, eləcə də, Allahın insanlara kömək etmək istəyini və onları xoşbəxt etmək arzusunu göstərdi.





İsanın ölümü və dirilməsi

İsa nə üçün öldü? Müqəddəs Kitabda buna izah var.

Bütün adamlar günah edirlər. Allaha xoş olmayan, Allahi qəzəbləndirən və Allahi kədərləndirən əməllər günahdır. Günah insanı Allahdan uzaqlaşdırır. İsa məhz buna görə gəldi. Günahlarımızın cəzasını İsa Öz üzərinə könüllü olaraq götürdü. Bu, ölüm cəzası oldu. İsa bizim yerimizə öldü ki, biz yenidən Allah ilə yaxın ola bilək. Lakin biz günahlarımıza görə tövbə etməliyik. İsa ölülərdən dirildi. Allah Onu diriltdi. Bununla Allah ölüm üzərində qüdrətini göstərdi. İsa indi Allahın yanında yaşayır. O, sağ olduğuna görə bizə yaxın ola bilər. O, bizə Allaha məqbul həyatı yaşamağa kömək etmək istəyir.

Dua

Günahlarınıza görə tövbə etmək istəyirsinizsə, Allah ilə yaxın olmaq istəyirsinizsə, belə dua edə bilərsiniz:

Əziz Allah, Sən məni sevirsən.
Yeganə Oğlun İsanı mənə görə qurban vermisən.
O, mənim günahlarımı görə çarmıxda öldü.
Xahiş edirəm, günahlarımı bağışla.
İsanın mənim tərəfimdə olduğuna görə minnətdaram.
Həmişə Sənə məxsus olmaq istəyirəm.
Sənin istədiyin kimi həyat yaşamağa mənə kömək et.
Həmişə mənə yaxın ol.
Duama cavab verdiyinə görə çox sağ ol.
Verdiyin sözü yerinə yetirirsən.

İsa və siz

İsanın hekayəsi bitməyib. İsa bir çox adamların Xilaskarıdır. Dünya dəyişib. Bir çox adam artıq dəvənin və ya atın belində deyil, avtomobil və ya təyyarə ilə yol gedir. Lakin bu, İsa üçün böyük fərqli etmir. İsraildə yaşayarkən adamlara yaxın olduğu kimi, O, bu gün də bizə yaxın ola bilər. Gözə görününməsə də, O vardır. O, sizin dostunuz olmaq istəyir. Siz Onu dinləyə və sevə bilərsiniz.

İsa və Onunla olan həyat haqqında daha çox öyrənmək istəyirsinizmi? Onda bunları edin:

1. Özünüz üçün Müqəddəs Kitabı oxumağa başlayın.
(Məsələn, Lukanın yazdığı hissəni oxumaqdan başlayın)
2. Dua etməyə başlayın
(Allah ilə danışın və Onun səsini dinləyin. Bunun üçün xüsusi sözlər lazım deyil).
3. Başqa adamlara İsa və Müqəddəs Kitab haqqında danışın. İsa Öz davamçılarının birləşməsini və Onun barəsində öyrənmək üçün bir-birlərini ruhlandırmalarını istəyir.




Mətn və illüstrasiyalar: Villem de Vink.

Müəlliflik hüququ © 1993 Stichting Wereldtaal, Houten, Niderland. Dilində kitabı adı: "Jezus Messias".

Azərbaycan dilində © 2017

Rəqəmsal materialın müəlliflik hüququ BY-SA lisenziyası. Bütün ölkələrdə tərcümə, dərc, adaptasiya üçün müəlliflik hüquqları müdafiə olunur.

e-mail : jmpbk.app@gmail.com



İsa Məsih. Bu, həqiqi hekayədir. O, təxminən 2000 il əvvəl İsraildə yaşamışdır. Onunla rastlaşan hər kəs Ona heyran olurdu. Onun etdiyi işləri heç kim etməmişdir. Onun sözlərini heç kim söyləməmişdir. İsanı möcüzələr müşayiət edirdi. İsanı dinləyən hər kəsə O, sevinc və xoşbəxtlik gətirirdi. Lakin qəflətən bunun sonu gəldi. Düşmənləri Onu edam etdilər. Lakin bununla hekayə bitmədi. Bu barədə bilmək üçün hekayənin davamını özünüz oxuyun!

Dil: Azərbaycan /Azeri (Azerbaijan)

ISBN: